

Heydər Əliyev və istiqlal mücadiləsi

Azərbaycan xalqı daim müstəqillik arzusu ilə yaşayıb, ona çatmaq uğrunda mübarizə aparıb. 1917-ci ilde Çar Rusiyası dağlıqlardan sonra XX əsrin əvvəllərində, yeni 1918-ci ildə tarixi müstəqiliyin şirinliyindən Azərbaycan xalqı da daddi. Tarixçilər yaxşı bilirlər ki, Azərbaycan xalqı bu müstəqillik dövrünü cəmi 23 ay yaşamışdır. Həmin dövrə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayesində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi, bayraqı, himni olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə prinsiplərinə görə şərqi ilk demokratik respublika idi. Lakin 1920-ci ilin aprelində sovet Rusiyasının Silahlı qüvvələri tərəfindən süquta uğradı. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürekkeb ictimai-iqtisadi şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsilərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən birinə çevrilmişdir.

XX əsrin sonunda dünyada, Avropana və xüsusən Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin nəticəsində 1991-ci ildə 70 ilə yaxın bir dövr yaşamış kommunist imperiyası dağıldı. Bununla əlaqədar olaraq Sovetlər İttifaqının tərkibindəki 15 müttəfiq respublika öz müstəqilliyini elan etdi.

Nəhayət ki, 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında Ümumxalq Referandumu keçirildi və səs vermə hüququ olan əhalinin 95 faizi iştirak edərək dövlət müstəqilliyini seçdi.

SSRİ-nin dağılması, müttəfiq respublikaların öz müstəqilliyini elan etməsi dövrü başqalarına nisbetən Azərbaycan üçün çox çətin və ağır olmuşdur. Əvvəla, o dövr özlüyündə çox mürekkeb idi. 70 il Sovet İmparisi kimi bir dövlətin tərkibində yaşamaq, sonra isə ayrılmak, müstəqillik elan etmek və bu müstəqillik yolu ilə getmək özü-özlüyündə böyük, çətin bir yol olmuşdur.

XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyini əldə etmesi daim azadlıq arzuları ilə yaşayan və qədim dövlətçilik ənənələrinə malik olan xalqımızın həyatında çox böyük əhəmiyyətli tarixi hadisəyə çevrildi. Lakin milli müstəqilliyi qoruyub saxlamaq və onun dönməzliyini təmin etmək, ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək xalqımızın qarşısında dayanan çox mühüm və məsuliyyətli bir vəzifəyə çevrildi. Sözsüz ki, sadalanan tarixi məsələləri həll etməkdə tarixi məsələyət əsas ağırlıq qüvvəsi siyasi hakimiyətin üzərinə düşdü.

Təəssüf ki, azadlıq uğrunda mübarizənin genişləndiyi, xalqımızın tələyülü problemlərinin həll olunduğu dövrə Vəzirov-Mütəllibov hakimiyəti xalq qarşısında üzərinə düşən tarixi missiyanı yerinə yetirə bilməmişdi. Daha dəqiq desək, öz mahiyyətine görə heç yerinə yetirmək iqtidarında da deyildi. Əksinə, Azərbaycanın dövlət müstəqilliyi, xalqın köklü maraqları əleyhine yönəlmış təslimçi siyaseti ilə xalqın yaddaşında qaldı. Hadisələrin gedisi göstərdi ki, Vəzirov-Mütəllibov hakimiyətinin əsas məqsədi mərkəzin imperiya siyasetinin Azərbaycanda birmənalı şəkildə, kor-koranə icrasına yönəlmədi.

1988-ci ildən sonra Azərbaycanda ictimai-siyasi, iqtisadi, mənəvi vəziyyətin ağırlığı, dönləməzliyi, çıxılmazlığı xalqı, sözün əsl mənasında, telatümə getirmişdi. Ölkəyə cavabdeh şəxslərin fəaliyyətsizliyini, bacarıqsızlığını görən minlərlə insan çıxış yoluńa kükə və meydənlərə toplaşın öz etiraz səsini ucaltmaqdə tapdı.

1990-ci il yanvar ayının 19-dan 20-nə keçən gecə seçmə ordu hissələri sovet dövlətinin başçısı M.Qarbaçovun ümumi komandanlığı ilə Bakıda dinc əhaliyə qarşılı dəhşətli qırğıń törfəti. Azərbaycanın zamanlı rəhbərləri bu qanlı aksiyanın qarşısını ala bilmədikləri kimi, sonradan ona siyasi qiymət verilməsini də tələb etmədilər.

M.Qarbaçovun şəxsi qərəzliyi ilə Sov. İKP MK Siyasi Bürosundan və SSRİ Nazirlər Sovetinin birinci müvənisi vəzifəsindən istefə verən ümummilli lider Heydər Əliyev 1990-ci ilin Qanlı Yanvar günlərində Moskvada səhhətinin ağırlığına baxmayaraq, özünü, ailəsinin həyatını təhlükə altında qoyaraq faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gelib imperiya rəhbərliyini ittiham etdi. Heydər Əliyev azərbaycanlıların ilk lideri kimi, sovet imperiyasına qarşılı öz etiraz səsini ucaldırı, özü də düz imperiya rəhbərliyinin gözü qarşısında M. Qarbaçov və onun komandası vəzifəsindən uzaqlaşdırılsı da, mübarizəyini, qətiyyətini, əzəmetini itirməmiş böyük azərbaycanlının - Heydər Əliyevin ittihamları qarşısında gücsüz idi. Daimi nümayəndəlikdəki bəyanat dünyaya yayıldı və Heydər Əliyev Moskvada siyasi təqiblərə məruz qaldığını görə doğma Naxçıvana qayıtmışa məcbur oldu.

Xalq öz ləyaqətli oğlunu Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının deputati seçdi. Ancaq nə ye-

Azərbaycan dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dönyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmadan ibarətdir.

HEYDƏR ƏLİYEV

ni formalasın qanunverici orqan, nə də A. Mütəllibovun milli satqınlarından ibarət komandası Qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət vermək iqtidarındə deyildi. Belə bir şəraitdə deputat kimi vətənpərvərlik nümunəsi göstərən Heydər Əliyev "1990-ci ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilmesi haqqında" qərar layihəsini hazırlayaraq noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Ali Məclisin binası qarşısında toplاشan xalq kütülelərinin tələbi, deputatların feallığı və Heydər Əliyevin nüfuzu ölkə rəhbəri olan A.Mütəllibov komandasının müqavimətini qırdı və qərar layihəsi Naxçıvan MR Ali Məclisinin sədri Afiəddin Cəlilov tərəfindən imzalandı. İmzalanın bu qərarda ilk dəfə olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verilir, kütülevi qırğıın teşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edildi. Həmin qərarda ilk dəfə olaraq 20 Yanvarın hər il Naxçıvan MR-da matem günü kimi qeyd olunması eks olunmuşdur. Sənədə qırğıın teşkilatçıları adbaad göstərilmiş, 20 Yanvar faciəsini araşdırın xüsusi deputat komisiyasının işini qeyri-müəyyən səbəblərdən başa çatdırılmamasına, qanlı hadisələrin günahkarlarının aşkarla çıxarılib qanun məsuliyyətinə cəlb olunmamasına kəskin etiraz ifadə olunurdu.

Onun Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dövlətçilik ənənələrinin mühafizəsi istiqamətində atlığı addımlar, yenice müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyır. Heydər Əliyevin Ali Məclisin sədri kimi çoxşaxeli fəaliyyətinin əsas istiqamətlərindən birini xalqımızın ən ağır problemi olan Dağlıq Qarabağ münaqışının mahiyyəti və ermənilərin hərbi təcavüzünün nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edirdi. O, xarici dövlətlərin rəsmi temsilçiləri, BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşlərində erməni təcavüzünün nəticələri barəsində geniş və hərtərəflili məlumat verirdi. Belə bir şəraitdə Azərbaycan xalqı, onun qabaqcıl dairələri, ziyalılar, elm, mədəniyyət xadimləri yaranmış böhranlı vəziyyətdən çıxış yoluńa, ölkənin etibarlı gələcəyini dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında görür və bütün ümidiłrini bu görkəmlı şəxsiyyətlə bağlayırdı. Bu məqsədile, Azərbaycanın vətənpərvər ziyalıları 16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində Heydər Əliyevə müraciət edərək respublikadaki vəziyyətin ağırlığını və AXC-Müsavat hakimiyətinin apardığı naşı, avantürüst siyasetin nəticəsində ölkəmizin məntiqi olaraq ağır təhlükələrlə qarşılaşdığını böyük həyəcanla ifadə etdilər. Onlar ölkəni düşdürübələrləndən xilas edə biləcək və özündə xalqımızın bütün tələblərini birləşdirəcək siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirməklə bu siyasi quruma Heydər Əliyev sədrlik etməsini təkid etdilər. Müraciətdə yaradılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə mütləq liderin məhz Heydər Əliyevin olduğu açıq şəkildə bəyan edilmişdi. Bu müraciətə cavab olaraq Heydər Əliyev Azərbaycanın mühərabə vəziyyətindən çıxmazı və Dağlıq Qarabağ münaqışının tezliklə həll edilməsinin, sosial-iqtisadi böhranın dərinləşdirilməsinin qarşısının alınmasına, müstəqil dövlətçiliyimiz möhkəmləndirilməsi yoluńda mühüm addımların atılması, qanunun alılıyinin qorunmasına, Azərbaycanın parçalanmasına yönəlmış separatizm meyillərinin qarşısının alınmasına zəruri olduğunu bildirildi.

İqtidarnın zəifliyindən istifadə edən S. Hüseynovun dəstələri xalqın etibarını itirmiş AXC - Müsavat hakimiyətinin istefası tələbi ilə Bakıda yürüş edib yolu üstündəki bölgələrdə hakimiyəti ələ alırdılar. Belə bir ağır, çıxılmaz vəziyyətdə Azərbaycan xalqı yeganə ümidi Heydər Əliyevə bağlıdı, ölkənin düşmüş olduğu ağır bələlərdən yalnız onun zəkası sayəsində xilas ediləcəyinə inanırdı.

Xalqımızın bu mövqeyi tutması hərəkəli müşahidələrin və zəngin təcrübələrin nəticəsi olmaqla aşağıdakı səbəblərdən irəli gəldi. Birinci, keçmiş Sovetlər İttifaqı dövlətində 14 il Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev xalqın yaddaşında zəngin idarəetmə təcrübəsinə malik dünyamışlıqları qüdrətli şəxsiyyət kimi həkk olunmuşdur. Onun Azərbaycan rəhbərliyinin birinci dövründə respublikamızda mühüm quruculuq işləri aparılmış, cəmiyyətin sosial-iqtisadi və mənəvi-mədəni sahələrinin dinamik inkişafı təmin edilmişdi. İkinci, Azərbaycanın özünün dövlət müstəqilliyini əldə etdiğindən sonra Heydər Əliyevin müdrik siyasetçi kimi respublikamızda gedən mürəkkəb və ziddiyətli proseslərə verdiyi qiymət bir qayda olaraq ictimai praktikada özünün təsdiqini ta-

pirdi. Məhz buna görə də, xalqımız Azərbaycanın ən gərgin anlarını yaşıdırı və vaxtda Heydər Əliyevin hadisələrə yanaşma tərzinə və proseslərin hansı sonluqla neticelənəcəyi barəsində söylədiyi fikirlərə dair böyük ehtiyac hiss etmişdir. Üçüncü, xalqımızda Heydər Əliyevə daim böyük inanın olması bu görkəmlə şəxsiyyətin fenomenallığı və bərabərsizliyi ilə bağlıdır.

Məhz göstərdiyimiz səbəblər Heydər Əliyevin müdrik dövlət xadimi kimi ictimai rəydə hər cür rəqabətdən yüksəkdə dayanmaqla aparıcı yer tutmasını təmin etdi. Gəncədə baş verən qarlı faciənin miqyasının artması təhlükəsi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayitmasının xalqın yeganə nüfuzlu olduğunu bir daha göstərdi. Hər gün Azərbaycanın müxtəlif yerlərdən Naxçıvana nümayəndələr yollanır, teleqram-teleqram arasında göndərilir, Heydər Əliyevi dar ayaqda xalqının harayına çatmağa dəvət edilir.

Tarixin yetirdiyi görkəmlə şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyyin qovuşduğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyyə inamla qədm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaq, Azərbaycanı olduqca mürekkeb zamanın dalgaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi kimi tarixdə yer almış ümummilli lider mərkəzi planlaşdırma və ictimai mülkiyyət prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına sürətli keçid strategiyasını irəli sürdü. O, Azərbaycanın özüne məxsus milli inkişaf modelinin əsaslarını yaratdı və həyata keçirilməsi iqtisadi iqtisadi iflasa məhkum edilmiş ölkəni yeni tərəqqi yoluna çıxara bildi.

Qarşida çox böyük işlər, tərəqqi və inkişafa ünvanlanan möhtəşəm layihələr dururdu. XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin hüquqi, siyasi və sosial-iqtisadi bazisini yaradaraq suverenliyin dayaqlarını möhkəmləndirən və Azərbaycanı silvil dönyanın getdiyi yeni inkişaf yoluńa çıxaran ulu öndər Heydər Əliyev, qazandığı uğur və nailiyyətlərin davamlı olmasına təmin etmək üçün göstərdiyi böyük fədakarlıqlarından, müstəsna xidmətlərdən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi varis yetişdirməsindədir.

Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbuskar bir siyasetçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən laiyqli övladlarını öz ətrafında six biləcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavonluğu yoluńda çox işlər görücəklər. İnanıram ki, mənim axıra çatdırı bilmədiyim tələyələri, məsələləri, planları, işləri, İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə umidlər bəsləyirəm".

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük umidlər bəsləyirəm" - ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmlə siyasetçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasetdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin hellində, dövlət idarəciliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünnövredir. Bu gün İlham Əliyevin hakimiyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sıra dönyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir. O, çıxışında qeyd etmişdi: "Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözəldiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonuz bir prosesdir".

Günel MƏLİKLİ,
"Heydər Əliyev İrisi və
Azərbaycanlıq fəlsəfəsi şöbəsi"nin
böyük elmi işçisi,
siyasi elmlər üzrə fəlsəfə doktoru.